

“Elektron Təhsil” Respublika müsabiqəsi haqqında sənəmə

I. Ümumi müddəalar

- 1.1. Bu sənəmə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci maddəsinin 3.3.7. bəndində - “Təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsil verənləri, təhsil müəssisələri arasında səmərəli rəqabət stimullaşdırılması, rəqabət elementlərinin müəyyən edilmiş və tətbiq edilmiş” uyarı olaraq “Elektron Təhsil” Respublika müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
- 1.2. Müsabiqənin gediş il bəli məlumatları Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi

- 2.1. Müsabiqənin məqsədləri aşağıdakılardır:
 - 2.1.1. Elektron tədris resurslarının tədris prosesində tətbiqin metodiki dəstək vermək;
 - 2.1.2. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilmək və fəaliyyətlərini dəstəkləmək;
 - 2.1.3. Nə yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmək;
 - 2.1.4. İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətinə məlumatlandırmaq;
 - 2.1.5. Tədris məqsədləri müəllimlərin internetdə fəal istifadəyə cəlb etmək;
 - 2.1.6. Tədris məqsədləri üçün internetdə istifadənin yeni formalarını axtarmaq;

2.1.7. T hsil mü ssis l rind elektron resurslarından istifad ni geni l ndirm k;

2.1.8. Mü lliml ri elektron resurslarını yaratmaq, istifad etm k v inki af etdirm k baxımından h v sl ndirm k.

III. Müsabiq nin t kili

3.1. Müsabiq nin keçirilm si m qs dil T hsil Nazirliyi t r find n T kilat Komit si yaradılır.

3.2. T kilat Komit sin t hsil v informasiya texnologiyaları sah sind nüfuzu olan, elektron t dris resurslarının yaradılması v istifad si sah sind biliy malik müt x ssisl r c lb edilir.

3.3. Müsabiq y t qdim olunan i l rin qiym tl ndirilm si m qs dil T kilat Komit si Münsifl r hey tinin v Ekspert komissiyasının üzvl rini t yin edir.

IV. Müsabiq nin m zmunu

4.1. Müsabiq üç istiqam td keçirilir:

4.1.1. “Müasir m kt bd elektron t dris resursları” ;

4.1.2. “T hsild nternet texnologiyaları”;

4.1.3. “Milli elektron t dris resurslarının yaradılması”.

4.2. **“Müasir m kt bd elektron t dris resursları”** istiqam ti üzr müsabiq y t dris prosesind elektron t dris resurslarının t tbiqin aid olan materiallar t qdim edilir.

Eyni zamanda bu istiqam t üzr a a ıda qeyd olunanlar t qdim edil bil r:

4.2.1. Elektron lövh l rin istifad si il yaradılan n yax ı d rs modeli;

4.2.2. “1 agird : 1 kompyuter” modeli üzr yaradılan n u urlu d rs/t dris layih si;

4.2.3. Bir v ya bir neç t dris f nninin müxt lif bölm l rini v ya konkret bir d rsi hat ed n t lim materialları;

4.2.4. agirdl rin elektron t dris resurslarından s m r li istifad etm kl müst qil f aliyy tl rinin t kili üçün metodiki tövsiy l ri;

4.2.5. T hsil Portalında (www.edu.az) yerl dirilmi elektron resurslardan istifad edilm kl hazırlanan d rs/t dris layih si nümun l ri;

4.2.6.Veb 2.0 texnologiyaları (m kda lıq vasit l ri, ünsiyy t vasit l ri, t hsil il ba lı vasit l r, t svir/ kil/foto emalı vasit l ri, yl nc vasit l ri, multimedia (audio, video, TV) vasit l ri, fayl payla ımı v mü t r k i , veb axtarı ı v s hif yaradılması üçün al tl r, r q msal hekay yaratmaq üçün al tl r, x rit yaratmaq üçün al tl r, qiym tl ndirm , sor u al tl ri v s.) sasında hazırlanan t dris materialları.

4.3. **“T hsil d nternet texnologiyaları”** istiqam ti üzr müsabiq y t hsil m zmunlu nternet resursları, bloqlar v dig r nternet layih l ri t qdim edil bil r. Burada “ nternet resurs” dedikd , nternetd daimi ünvanı olan müst qil bir nternet s hif si v s hif d yerl n bir bölm ba a dü ülür. Bu resurslarda yerl diril n informasiyalar m kt b q d r, ibtidai v ümumt hsil sistemin aid t hsil mü ssis l rind t lim v t rbiy prosesin d st k m qs di da ımalıdır. *Offlayn* formatda informasiya resursları, distant t hsil sisteml ri, ayrıca s n dl r, metodiki i l r, plan-konspektl r, elektron d rslıkl r, foto v video materiallar bu müsabiq y aid edilmir v t qdim oluna bilm z.

Müsabiq y t qdim edil n resurs v bloqlara giri s rb st v pulsuz olmalıdır. Y ni, onlara baxı üçün qeydiyyat t l b edilm m lidir. Bütün resurslar n geni yayılmı nternet Explorer, Mozilla Firefox, Opera, Google Chrome vasit sil lav proqram t minatı t l b etm d n istifad y yararlı olmalıdır.

Müsabiq y t qdim edil n materiallarda mü llif hüquqlarına m l olunmalıdır.

4.4. **“Milli elektron t dris resurslarının yaradılması”** istiqam ti üzr Milli elektron t dris resursları müasir texnikanın nailiyy tl rini, f nn sah l ri üzr mövzuları v t dris metodikasını, dizayn v b dii keyfiyy tl ri özünd birl dirm lidir. Elektron t dris resursları m tn, nitq, musiqi, foto, video, qrafika, animasiya v

interaktiv komponentli rii özünd ksk etdirm lidir. Milli elektron t dris resursları texniki, m zmun v dizayn-erqonomika baxımından t l bl r cavab verm lidir.

V. Müsabiq nin i tirakçıları

5.1. Müsabiq d a a ıdakılar i tirak ed bil r:

5.1.1. T hsil mü ssis l rinin pedaqoji hey ti;

5.1.2. T hsil i çil rinin ixtisaslarının artırılması il m ul olan qurumların metodiki xidm tl rinin m kda ları;

5.1.3. Pedaqoji ali m kt bl rin t l b v aspirantları;

5.1.4. Valideynl r;

5.1.5. agirdl r.

5.2. Müsabiq y yalnız mü lliml r t r find n hazırlanan bloqlar t qdim edil bil r.

VI. Müsabiq nin nominasiyaları

6.1. Müsabiq a a ıdakı nominasiyalar üzr keçirilir:

6.1.1. **“Müasir m kt bd elektron t dris resursları”** istiqam ti üzr :

- Elektron lövh l rin istifad si il yaradılan n yax ı d rs modeli;

- “1 agird : 1 kompyuter” modeli üzr n u urlu d rs/t dris layih si;

- T hsil Portalında (www.edu.az) yerl dirilm resurslardan istifad edilm kl qurulan n yax ı d rs/t dris layih si nümun si;

- *Onlayn* vasit l rd n (veb 2.0, sosial servisl r v s.) istifad edilm kl qurulan n yax ı d rs/t dris layih si nümun si.

6.1.2. **“T hsild nternet texnologiyaları”** istiqam ti üzr :

- T hsild nternet resursları;

- Mü llim bloqları.

6.1.3. **“Milli elektron t dris resurslarının yaradılması”** istiqam ti üzr :

- Milli elektron t dris resurslarının yaradılması.

6.2. T qdim edilmi riz l rin v müsabiq üçün q bul edilmi i l rin sayından asılı olaraq, T kilat Komit si sponsor t kilatlar, irk tl r v ictimai qurumlar

t r find n ayrı-ayrı f nl r v f nn qrupları üzr “Xüsusi nominasiyalar” da t sis ed bil rl r.

VII. l rin müsabiq y t qdim edilm si v i l r qoyulan t l bl r

- 7.1. ddiəçi müsabiq d i tirak etm si üçün www.musabiqe.edu.az s hif sind qeydiyyatdan keçm lidir.
- 7.2. l rin müsabiq y t qdim edilm si www.müsabiqe.edu.az s hif sind elektron riz formasının (1 saylı lav) doldurulması il h yata keçirilir. nternet resurslar *onlayn* formada www.müsabiqe.edu.az s hif sind qeydiyyatdan keçm lidir.
- 7.3. riz d mü llif v t kilat haqqında m lumatlar, layih nin adı v i in qısa t sviri öz ksini tapmalıdır.
- 7.4. Müsabiq y h r bir i tirakçı t r find n yalnız bir resurs t qdim oluna bil r. Müsabiq y t qdim olunan resursda qeydiyyat t l b olunan hiss l r olarsa, resursu t qdim ed n bu resursa daxil olmaq m qs dil Ekspert komissiyasına v ya Münsifl r hey tin müvafiq giri m lumatları verm lidir.
- 7.5. “Müasir m kt bd elektron t dris resursları” istiqam ti üzr i in t sviri MS Word formatındakı s n d klind t qdim edilir (4 s hif , TimesNew Roman rifti, 12 ölçüd , s tirl r arası t k, 2 MB-dan çox olmamaqla). T svird qrafik lav l r, d rc edilm i yazılara keçidl r, mövzu üzr çıxı v mü llifin internet resursları da ola bil r. in tövsiy edil n h cmi 15 s hif d n çox olmamalıdır.

in t svirin lav materiallar da qo ula bil r. Bu materiallar, sas n, i in daha geni izahatına v ya onun t dris prosesind t tbiqin aid olmalıdır (lav materiallar PowerPoint t qdimatı, agirldr üçün tap ırıqlar v s. ola bil r). Bütün lav materiallar arxiv klind (zip v ya rar formatda) 15 MB h cmind n çox olmamaqla t qdim edilir. Materialların siyahısı is riz nin müvafiq qrafasında qeyd olunmalıdır.

- 7.6. Müsabiq y qrup halında hazırlanmı metodiki t dris i l ri d buraxılır. H min qrup üzvünün birinin adı onlayn riz formasında göst rilm li, dig r üzvl ri bar d m lumatis layih nin qısa t sviri olan s n dd qeyd edilm lidir.
- 7.7. riz y lav olaraq veril n qısa t svird t qdim edil n metodiki t dris i inin ümumi xarakteristikası, onun t yinatı v praktiki istifad üsulları yer almalıdır.
- 7.8. tirakçılar öz layih l rinin qısa t svirini video çarx klind www.musabiqe.edu.az s hif sind yerl dir bil rl r.

VIII. Müsabiq nin m rh l l ri

8.1. Müsabiq dörd m rh l d h yata keçirilir:

8.1.1. I m rh l i l rin texniki ekspertizası;

8.1.2. II m rh l i l rin Ekspert komissiyası t r find n qiym tl ndirilm si;

8.1.3. III m rh l i l rin Münsifl r hey ti t r find n qiym tl ndirilm si;

8.1.4. IV m rh l Münsifl r hey ti t r find n seçilmı nominantların hazırladıqları i l rin T kilat Komit si qar ısında t qdimatı.

T qdimat zamanı hazırlanmı i in müsabiq i tirakçısı t r find n hazırlanmadı ı mü yy n olunarsa, T kilat Komit sinin q rarı il Münsifl rin verdiyi s sl r l v edilir.

IX. Qiym tl ndirm qaydası

9.1. I m rh l d texniki ekspertiza zamanı i l rin müsabiq y t qdim edilm qaydaları yoxlanılır.

9.2. II m rh l d T kilat Komit si t r find n c lb edil n ekspertl r t qdim edil n i l rin bu sasanm nin t l bl rin uy un olaraq t rtib edilm sini n z rd n keçir r k müsabiq nin növb ti m rh l sin buraxılması haqqında r y hazırlayırlar. Bu r y sasında t qdim edil n i l rin növb ti m rh l y buraxılması haqqında T kilat Komit si t r find n q rar q bul edilir v h min i tirakçılarn siyahısı www.musabiqe.edu.az s hif sind yerl dirilir.

- 9.3.III m r h l d Münsifl r hey ti bu sasnam il n z rd tutulan meyarlara (sasnam y 2, 3 v 4 sayılı lav l r) uy un olaraq t qdim edil n i l rin qiym tl ndirilm sini h yata keçirir.
- 9.4. T qdim edil n i l r Münsifl r hey ti t r find n 0-10 bal sistemi il qiym tl ndirilir.
- 9.5. IV m r h l d i l rin T kilat Komit si qar ısında t qdimatı.
- 9.6. Müsabiq d qalib g lmi resurs v ya bu resursdan istifad edilm kl hazırlanan h r hansı bir resurs növb ti 3 il rzind müsabiq y t qdim oluna bilm z.

X. Seçim meyarları

- 10.1. Ekspert v Münsifl r hey tinin üzvl ri a a ıdaki prinsipl r sasında qiym tl ndirm ni h yata keçirirl r:
- 10.1.1. in t dris m qs dl ri üçün praktiki h miyy ti;
- 10.1.2. Metodiki baxımdan i l nm s viyy si;
- 10.1.3. Materialın texniki-texnoloji c h td n rahat, aydın v traflı t sviri.
- 10.2. Qiym tl ndirm konkret meyarlar sasında aparılır (sasnam y 2, 3 v 4 sayılı lav l r).

XI. Qalibl rin mü yy n edilm si v müsabiq nin yekunu

- 11.1. T kilat Komit si t r find n müsabiq nin yekunu olaraq, t qdim olunan layih l r üzr qalibl rin mü yy n edilm si bar d q rar q bul edilir.
- 11.2. H r nominasiya üzr 3 qalib (1-ci, 2-ci v 3-cü yerl r) mü yy n edilir v T kilat Komit si t r find n qiym tli h diyy l r v diplomlarla mükafatlandırılır. Toplanan balların sayı b rab r olduqda T kilat Komit si t r find n qalibl rin sayında d yi iklik edil bil r.
- 11.3. Dig r maraqlı t r fl r, irk tl r, sponsorlar, ictimai qurumlar da müsabiq nin qalibl ri v f rql n nl rl ba lı mükafatlar t sis ed bil rl r.
- 11.4. Qrup halında i t qdim ed nl r qalib g ldikl ri t qdird mükafatların sayı d yi mir. Mükafat mü llif qrupunun r hb rin t qdim edilir.

11.5. Müsabiqənin nəticələri www.musabiqe.edu.az sahifəsində elan edilir.

XII. Müsabiqənin keçirilmə müddəti

Müsabiqənin başlanılma vaxtı və mərhələləri ilə bağlı qarşılıqlı Təklifat Komitəsi tərəfindən qeyd edilir və bu barədə Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində məlumat verilir.

XIII. Qaliblərin təltif edilməsi

Qaliblər mükafatlar və diplomlar bu məqsədlə Təklifat Komitəsi tərəfindən təkil olunan təqdimat mərasimində təqdim edilir. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində yerləşdirilir.

“Elektron Təhsil” Respublika müsabiqəsi haqqında sənəmə

I. Ümumi müddəalar

- 1.1. Bu sənəmə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci maddəsinin 3.3.7. bəndində - “Təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsil verənləri, təhsil müəssisələri arasında səmərəli rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyən edilmiş və tətbiq edilmiş” uyğun olaraq “Elektron Təhsil” Respublika müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
- 1.2. Müsabiqənin gediş il bəli məlumatları Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi

- 2.1. Müsabiqənin məqsədləri aşağıdakılardır:
 - 2.1.1. Elektron tədris resurslarının tədris prosesində tətbiqin metodiki dəstək verməki;
 - 2.1.2. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməklə və fəaliyyətlərini dəstəkləməki;
 - 2.1.3. Nə yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtməki;
 - 2.1.4. İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətinə məlumatlandırmaq;
 - 2.1.5. Tədris məqsədləri müəllimlərin internetdə fəal istifadəyə cəlb etməki;
 - 2.1.6. Tədris məqsədləri üçün internetdə istifadənin yeni formalarını axtarmaq;

2.1.7. T hsil mü ssis l rind elektron resurslarından istifad ni geni l ndirm k;

2.1.8. Mü lliml ri elektron resurslarını yaratmaq, istifad etm k v inki af etdirm k baxımından h v sl ndirm k.

III. Müsabiq nin t kili

3.1. Müsabiq nin keçirilm si m qs dil T hsil Nazirliyi t r find n T kilat Komit si yaradılır.

3.2. T kilat Komit sin t hsil v informasiya texnologiyaları sah sind nüfuzu olan, elektron t dris resurslarının yaradılması v istifad si sah sind biliy malik müt x ssisl r c lb edilir.

3.3. Müsabiq y t qdim olunan i l rin qiym tl ndirilm si m qs dil T kilat Komit si Münsifl r hey tinin v Ekspert komissiyasının üzvl rini t yin edir.

IV. Müsabiq nin m zmunu

4.1. Müsabiq üç istiqam td keçirilir:

4.1.1. “Müasir m kt bd elektron t dris resursları” ;

4.1.2. “T hsild nternet texnologiyaları”;

4.1.3. “Milli elektron t dris resurslarının yaradılması”.

4.2. **“Müasir m kt bd elektron t dris resursları”** istiqam ti üzr müsabiq y t dris prosesind elektron t dris resurslarının t tbiqin aid olan materiallar t qdim edilir.

Eyni zamanda bu istiqam t üzr a a ıda qeyd olunanlar t qdim edil bil r:

4.2.1. Elektron lövh l rin istifad si il yaradılan n yax ı d rs modeli;

4.2.2. “1 agird : 1 kompyuter” modeli üzr yaradılan n u urlu d rs/t dris layih si;

4.2.3. Bir v ya bir neç t dris f nninin müxt lif bölm l rini v ya konkret bir d rsi hat ed n t lim materialları;

4.2.4. agirdl rin elektron t dris resurslarından s m r li istifad etm kl müst qil f aliyy tl rinin t kili üçün metodiki tövsiy l ri;

4.2.5. T hsil Portalında (www.edu.az) yerl dirilmi elektron resurslardan istifad edilm kl hazırlanan d rs/t dris layih si nümun l ri;

4.2.6.Veb 2.0 texnologiyaları (m kda lıq vasit l ri, ünsiyy t vasit l ri, t hsil il ba lı vasit l r, t svir/ kil/foto emalı vasit l ri, yl nc vasit l ri, multimedia (audio, video, TV) vasit l ri, fayl payla ımı v mü t r k i , veb axtarı ı v s hif yaradılması üçün al tl r, r q msal hekay yaratmaq üçün al tl r, x rit yaratmaq üçün al tl r, qiym tl ndirm , sor u al tl ri v s.) sasında hazırlanan t dris materialları.

4.3. **“T hsil d nternet texnologiyaları”** istiqam ti üzr müsabiq y t hsil m zmunlu nternet resursları, bloqlar v dig r nternet layih l ri t qdim edil bil r. Burada “ nternet resurs” dedikd , nternetd daimi ünvanı olan müst qil bir nternet s hif si v s hif d yerl n bir bölm ba a dü ülür. Bu resurslarda yerl diril n informasiyalar m kt b q d r, ibtidai v ümumt hsil sistemin aid t hsil mü ssis l rind t lim v t rbiy prosesin d st k m qs di da ımalıdır. *Offlayn* formatda informasiya resursları, distant t hsil sisteml ri, ayrıca s n dl r, metodiki i l r, plan-konspektl r, elektron d rslıkl r, foto v video materiallar bu müsabiq y aid edilmir v t qdim oluna bilm z.

Müsabiq y t qdim edil n resurs v bloqlara giri s rb st v pulsuz olmalıdır. Y ni, onlara baxı üçün qeydiyyat t l b edilm m lidir. Bütün resurslar n geni yayılmı nternet Explorer, Mozilla Firefox, Opera, Google Chrome vasit sil lav proqram t minatı t l b etm d n istifad y yararlı olmalıdır.

Müsabiq y t qdim edil n materiallarda mü llif hüquqlarına m l olunmalıdır.

4.4. **“Milli elektron t dris resurslarının yaradılması”** istiqam ti üzr Milli elektron t dris resursları müasir texnikanın nailiyy tl rini, f nn sah l ri üzr mövzuları v t dris metodikasını, dizayn v b dii keyfiyy tl ri özünd birl dirm lidir. Elektron t dris resursları m tn, nitq, musiqi, foto, video, qrafika, animasiya v

interaktiv komponentli rii özündüxs etdirmelidir. Milli elektron tdris resursları texniki, mizmun və dizayn-erqonomika baxımından tıllıblırcavab verm elidir.

V. Müsabiq nin i tirakçıları

5.1. Müsabiq dıa a ıdakılar i tirak ed ilir:

5.1.1. T hsil mü ssis l rinin pedaqoji hey ti;

5.1.2. T hsil i çil rinin ixtisaslarının artırılması il m ul olan qurumların metodiki xidm t l rinin m kda ları;

5.1.3. Pedaqoji ali m kt bl rin t l b v aspirantları;

5.1.4. Valideynl r;

5.1.5. ağırdl r.

5.2. Müsabiq y ıyalnız mü lliml r t r find n hazırlanan bloqlar t qdim edil ilir.

VI. Müsabiq nin nominasiyaları

6.1. Müsabiq a a ıdakı nominasiyalar üzr keçirilir:

6.1.1. “**Müasir m kt bd elektron t dris resursları**” istiqam ti üzr :

- Elektron lövh l rin istifad si il yaradılan n yax ı d rs modeli;

- “1 ağırd : 1 kompyuter” modeli üzr n u urlu d rs/t dris layih si;

- T hsil Portalında (www.edu.az) yerl dirilm resurslardan istifad edilm kl qurulan n yax ı d rs/t dris layih si nümun si;

- *Onlayn* vasit l rd n (vəb 2.0, sosial servisl r v s.) istifad edilm kl qurulan n yax ı d rs/t dris layih si nümun si.

6.1.2. “**T hsil d nternet texnologiyaları**” istiqam ti üzr :

- T hsil d nternet resursları;

- Mü llim bloqları.

6.1.3. “**Milli elektron t dris resurslarının yaradılması**” istiqam ti üzr :

- Milli elektron t dris resurslarının yaradılması.

6.2. T qdim edilmi rız l rin v müsabiq üçün q bul edilmi i l rin sayından asılı olaraq, T kilat Komit si sponsor t kilatlar, ırk t l r v ictimai qurumlar

t r find n ayrı-ayrı f nl r v f nn qrupları üzr “Xüsusi nominasiyalar” da t sis ed bil rl r.

VII. l rin müsabiq y t qdim edilm si v i l r qoyulan t l bl r

- 7.1. ddiəçi müsabiq d i tirak etm si üçün www.musabiqe.edu.az s hif sind qeydiyyatdan keçm lidir.
- 7.2. l rin müsabiq y t qdim edilm si www.müsabiqe.edu.az s hif sind elektron riz formasının (1 saylı lav) doldurulması il h yata keçirilir. nternet resurslar *onlayn* formada www.müsabiqe.edu.az s hif sind qeydiyyatdan keçm lidir.
- 7.3. riz d mü llif v t kilat haqqında m lumatlar, layih nin adı v i in qısa t sviri öz ksini tapmalıdır.
- 7.4. Müsabiq y h r bir i tirakçı t r find n yalnız bir resurs t qdim oluna bil r. Müsabiq y t qdim olunan resursda qeydiyyat t l b olunan hiss l r olarsa, resursu t qdim ed n bu resursa daxil olmaq m qs dil Ekspert komissiyasına v ya Münsifl r hey tin müvafiq giri m lumatları verm lidir.
- 7.5. “Müasir m kt bd elektron t dris resursları” istiqam ti üzr i in t sviri MS Word formatındakı s n d klind t qdim edilir (4 s hif , TimesNew Roman rifti, 12 ölçüd , s tirl r arası t k, 2 MB-dan çox olmamaqla). T svird qrafik lav l r, d rc edilm i yazılara keçidl r, mövzu üzr çıxı v mü llifin internet resursları da ola bil r. in tövsiy edil n h cmi 15 s hif d n çox olmamalıdır.

in t svirin lav materiallar da qo ula bil r. Bu materiallar, sas n, i in daha geni izahatına v ya onun t dris prosesind t tbiqin aid olmalıdır (lav materiallar PowerPoint t qdimatı, ağırdl r üçün tap ırıqlar v s. ola bil r). Bütün lav materiallar arxiv klind (zip v ya rar formatda) 15 MB h cmind n çox olmamaqla t qdim edilir. Materialların siyahısı is riz nin müvafiq qrafasında qeyd olunmalıdır.

- 7.6. Müsabiq y qrup halında hazırlanmış metodiki tədris iləri də buraxılır. Hər bir qrup üzvünün birinin adı onlayn rəqib formasında göstərilmiş, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan sənəddə qeyd edilmişdir.
- 7.7. Rəqib yəlav olaraq verilən qısa təsvirdə təqdim edilən metodiki tədris ilinin ümumi xarakteristikası, onun təyinatı və praktiki istifadə üsulları yer almalıdır.
- 7.8. Rəqiblər öz layihələrinin qısa təsvirini video çarx kimi www.musabiqe.edu.az sahifəsində yerləşdirə bilərlər.

VIII. Müsabiqənin mərhələləri

8.1. Müsabiqə dörd mərhələdə həyata keçirilir:

8.1.1. I mərhələnin texniki ekspertizası;

8.1.2. II mərhələnin Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi;

8.1.3. III mərhələnin Münsiflər heyəti tərəfindən qiymətləndirilməsi;

8.1.4. IV mərhələ Münsiflər heyəti tərəfindən seçilmiş nominantların hazırladığıları ilə Təkilat Komitəsi qarşısında təqdimatı.

Təqdimat zamanı hazırlanmış iştirakçıların müsabiqə iştirakçısı tərəfindən hazırlanmadığı müəyyən olunarsa, Təkilat Komitəsinin qərarı ilə Münsiflərin verdiyi səsli və edilmişdir.

IX. Qiymətləndirmə qaydası

9.1. I mərhələdə texniki ekspertiza zamanı iştirakçıların müsabiqəyə təqdim edilmiş qaydaları yoxlanılır.

9.2. II mərhələdə Təkilat Komitəsi tərəfindən cəlb edilən ekspertlər təqdim edilən iştirakçıların bu sənəmin tələblərinə uyğun olaraq tərtib edilmişin zərər keçirəcək müsabiqənin növbəti mərhələsinə buraxılması haqqında rəy hazırlayırlar. Bu rəy zamanı təqdim edilən iştirakçıların növbəti mərhələyə buraxılması haqqında Təkilat Komitəsi tərəfindən qərar qəbul edilir və hər bir iştirakçının siyahısı www.musabiqe.edu.az sahifəsində yerləşdirilir.

- 9.3.III m r h l d Münsifl r hey ti bu sasnam il n z rd tutulan meyarlara (sasnam y 2, 3 v 4 sayılı lav l r) uy un olaraq t qdim edil n i l rin qiym tl ndirilm sini h yata keçirir.
- 9.4. T qdim edil n i l r Münsifl r hey ti t r find n 0-10 bal sistemi il qiym tl ndirilir.
- 9.5. IV m r h l d i l rin T kilat Komit si qar ısında t qdimatı.
- 9.6. Müsabiq d qalib g lmi resurs v ya bu resursdan istifad edilm kl hazırlanan h r hansı bir resurs növb ti 3 il rzind müsabiq y t qdim oluna bilm z.

X. Seçim meyarları

- 10.1. Ekspert v Münsifl r hey tinin üzvl ri a a ıdaki prinsipl r sasında qiym tl ndirm ni h yata keçirirl r:
- 10.1.1. in t dris m qs dl ri üçün praktiki h miyy ti;
- 10.1.2. Metodiki baxımdan i l nm s viyy si;
- 10.1.3. Materialın texniki-texnoloji c h td n rahat, aydın v traflı t sviri.
- 10.2. Qiym tl ndirm konkret meyarlar sasında aparılır (sasnam y 2, 3 v 4 sayılı lav l r).

XI. Qalibl rin mü yy n edilm si v müsabiq nin yekunu

- 11.1. T kilat Komit si t r find n müsabiq nin yekunu olaraq, t qdim olunan layih l r üzr qalibl rin mü yy n edilm si bar d q rar q bul edilir.
- 11.2. H r nominasiya üzr 3 qalib (1-ci, 2-ci v 3-cü yerl r) mü yy n edilir v T kilat Komit si t r find n qiym tli h diyy l r v diplomlarla mükafatlandırılır. Toplanan balların sayı b rab r olduqda T kilat Komit si t r find n qalibl rin sayında d yi iklik edil bil r.
- 11.3. Dig r maraqlı t r fl r, irk tl r, sponsorlar, ictimai qurumlar da müsabiq nin qalibl ri v f rql n nl rl ba lı mükafatlar t sis ed bil rl r.
- 11.4. Qrup halında i t qdim ed nl r qalib g ldikl ri t qdird mükafatların sayı d yi mir. Mükafat mü llif qrupunun r hb rin t qdim edilir.

11.5. Müsabiqənin nəticələri www.musabiqe.edu.az sahifəsində elan edilir.

XII. Müsabiqənin keçirilmə müddəti

Müsabiqənin başlanılma vaxtı və mərhələləri ilə bağlı qərar Təhsil Komitəsi tərəfindən qəbul edilir və bu barədə Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində məlumat verilir.

XIII. Qaliblərin təltif edilməsi

Qaliblər mükafatlar və diplomlar bu məqsədlə Təhsil Komitəsi tərəfindən təkil olunan təqdimat mərasimində təqdim edilir. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet sahifələrində yerləşdirilir.